

FLORA XƏLİLZADƏ

**RUHUMUZUN ÜNVANI
Ş U Ş A**

M.F.Axundov adına
Azərbaycan Milli
Kitabxanası

Bakı - 2013

YARI HAQQ OLAN ŞAIR

XIX əsr təzkirəçiləri və XX əsr ədəbiyyat tədqiqatçıları tərəfindən adı xüsusi hörmət və ehtiramla çəkilən Fatma xanım Kəminə Qarabağın üçüncü qadın şairi olub. Həyat və yaradıcılıqları qismən öyrənilmiş bu üç şair klassik irlimizin ən görkəmli nümayəndələridir: Aşıq Pəri, Xurşudbanu Natəvan və Fatma xanım Kəminə.

Mir Möhsün Nəvvab «Təzkireyi-Nəvvab» kitabına Fatma xanımın şeirlərini daxil edərək onun haqqında qısa məlumat vermişdir: «Mirzə Fatma mərhum Mirzə Bəybaba Əlyarbəyzadə oğlu Tahirzadənin istəkli qızı olub. Qarabağın Şuşa əhalisindəndir». Bu xanımın yaradıcılığı haqqında M.M.Nəvvabın təskirəsindən başqa Firdun bəy Köçərlinin «Azərbaycan ədəbiyyatı tarixi materialları» adlı kitabında da rast gəlmək olar. Başqa mənbələrdə də bu qarabağlı şairin adı çəkilib, yaradıcılığından qısa söhbət açılıb.

Fatma xanım Kəminə 1841-ci ildə Şuşa şəhərində anadan olub. hələ kiçik yaşlarından ağıl və dərrakəsi ilə yaşıdlarından seçilərək müasirlərinin hörmət və ehtiramını qazanan Fatma xanım ilk təhsilini Şuşada alaraq dərin bilik qazanıb. Doğma ana dilindən başqa fars dilini də mükəmməl öyrənən Fatma xanım Kəminə hər iki dildə şeirlər yazıb. Onunla bağlı aparılan araşdırımlar nəticəsində bir məsələ də bəlli olur ki, Fatma xanım Kəminə hətta dörd-beş il İstanbulda təhsil alıb. Xalq yazıçısı Əzizə Cəfərzadə yazılarının birində bu məlumatı şifahi mənbələrdən aldığı bildirib. Vaxtıla onun nəvə-nəticələrini görən, hətta onlarla söhbət edən görkəmli yazıçımız əldə etdiyi məxəslər əsasında bu xanımın mehriban, əliaçıq və qayğıkeş insan olduğunu da bildirib. Təəssüf ki, XIX əsrin görkəmli ədəbi simaları sırasında adı hörmətlə çəkilən bu şairin əsərləri hələ də tam şəkildə çap edilməmiş, demək olar ki, onun şeirlərinin əksəriyyəti toplanaraq oxuculara çatdırılmamışdır. Yalnız 1971-ci ildə məhz Əzizə xanım Cəfərzadənin təşəbbüsü ilə «Fatma xanım Kəminə» adlı kiçik bir kitabça işıq üzü görmüş, orada da şairin qəzəl, qitə, qoşma və ona həsr olunmuş şeirlərdən nümunələr daxil edilmişdir. İstər Mir Möhsün Nəvvab, istərsə də Firdun bəy Köçərli bildiriblər ki, şairin toxminən 500-ə yaxın şeiri və qəzəli olub. Firdun bəy Köçərli bu xanımın məziyyətlərini belə səciyyələndirirdi: «Fatma xanım həqiqətdə çox gözəl və zərif bir can idi. Zahiri gözəlliyinə müvafiq batını və mənəvi tərəfdən dəxi əxlaqi – həsənə sahibəsi olub, ziyadə xoşxülg, müləyimə və xoşrəfatar bir nadireyi-zəmanə idi ki, onun

vəfati cümle-şüərənű üzrəfəyi-Qarabağda böyük bir yas oldu». Cəmi 56 il ömür süran və ifsic xəstəliyindən vəfat edən Fatma xanım Kəminənin dünyasını dəyişməsi həqiqətən də nəinki Şuşada, cümlə-Qarabağda dərin hüznə qarşılandı. Bu bölgənin bütün şair və maarifşərvərləri onun vəfətini özləri üçün ağır itki hesab etdilər.

Fatma xanının atası Bəybaba, əmisi Yəhya bəy həm din xadimi, həm də şair olublar. İştir ata nəsl, istərsə də er qohum-əqrabası güzərəni qələmə bağlaşmış, bu nəsildən çıxan insanların əksəriyyəti mırzə, katib, dilmənci İsləməndi. Əzizə Cəfərzadə yazdı: «Onlardan bir neçə hərbçi zabitlər yetişmişdirən də, əksəriyyəti ziyanlıdır. Bu ziyanlılar zabitlər arasında hətta inqilabçı kimi də tanınmışdır. Kəminənin qayımlarından Hacı bəy Sultanov Türkmenistanda, Fərəc bəy Sultanov Qafqazda azadlıq uğrunda mübarizə aparan insanlar kimi tanınmışlar. Həyat yoldaşı Sadıq bəy Mirzeynal oğlu isə indiki Füzuli rayonunun Saracıq kəndindən idi. Onların Əşraf bəy və Rəşid bəy adlı iki oğlu, Tutu, Humay və Qumru adlı üç qızı olub. Bənəslə mən-sub olan övladların çoxu öz işləri və emalları ilə həmişə seçilən məşhur simalar kimi tanınır. Hətta sonralar nəsildə Kəminə adlı cavan bir pöhrə də böyüyüb (şairin kötүcüsi). Vaxtilə «Pravda» qəzetinin Azərbaycan üzrə xüsusi müxbiri olmuş Lionid Tahirov, respublikamızın uzun illar xarici işlər naziri olmuş Tahirə Tahirova məhz Fatma xanım Kəminənin şəcərəsinə mənsubdır.

XIX asırda Karabağda yaşayış yaradən şairlərin ən çox müraciət etdiyi qəzəl janrı bir növ ədəbi yarış şəklini almışdır. Hətta şairlər bir-birləri ilə məktublaşanda da bu janrdan istifadə edirdilər. Qəzəl klassik ədəbiyyatın rəmzi idi. Onu dərindən bilmək çətin olsa da, istedadlıları bunun öhdəsindən galırdılar. Fatma xanım Kəminə də müasirəli kimi qəzəl janrında yazısını yaradıb. Qəzəllərinin əsas mövzusu məhəbbət, onun saflığı, təmizliyi və gözəlliyi idi. Əsəsan aşiqanə qazəllər yazan, hicrandan, vüsalдан bəhs edən Fatma xanım Kəminənin şeirlərində həmişə bir ümidi, inam qanadlanırdı. Məhz bu cəhətləri onu müasirələrindən fərqləndirirdi. «Kəminənin ən qəmli, ən həzin parçalarından belə xoş, nikbin bir əhvali-ruhiyyə ilə ayrırlırsan» (Əzizə Cəfərzadə).

Mənəsəldən bollidir ki, Fatma xanım Kəminənin müasiri Xurşudbanu Natəvanla çox yaxın rəfiqəliyi olub. Onlar hətta bir-birlərinə nazırılar, qəzəl janrında məktublar da yazıblar. Rəvayətə görə, Xurşudbanu Natəvan «Məclisi-ünsün» yığıncaqlarında süfrəyə buz parçaları içində nar danələri götzidirənmiş. Şəmin işıqları da onun üzərinə düşərək yaqtı kimi parıldayıb məclisə xüsusi gözəllik ve-

rəmisi. Kəminə də həmin ədəbi məclisin iştirakçısı kimi bu qeyri-adi mənzərəyə laqeyd qalmayaraq qəzəllərinin birində Natəvan xanının bu zövqünü bəyənərək yazdı:

*Cana, bu nə cadudur, qaşu göz arasında,
Nitqim tutulur görçək hərdəm, söz arasında.
Gər nə görə Züleyxavu Yusif səni bəzmində,
Məbhut qalar onlar yüz min qız arasında.*

Xan qızı da Fatma xanım Kəminəni çox dəyərləndirər, müasirələri arasında ən çox bəyəndiyi onun qəzəlləri olardı. Hətta rəfiqəsinin ağlına, dərrakəsinə, əxlaqına, nəcibliyinə onlara şeir yazdığı haqqında da məlumat var. Elə bu yaxınlığa görədir ki, Xurşudbanunun oğlunun vəfati Natəvanla bərabər Kəminəyə də ağır təsir etmişdir. Bu kədəri, qəmli onun şeirlərində də duymaq mümkündür. Xurşudbanu Natəvan belə nalə çəkirdi:

*Varımdı sinəmdə dordı-ğəmisi-nihan, ölürməm,
Fəda olum sənə, gəl, eylə intahan, ölürməm.*

Rəfiqəsinin dərdini içindən keçirən Fatma xanım Kəminə də Natəvana üz vermiş bu ağır itkinin müqabilində hissələrini belə ifadə etmişdir:

*Natəvanın gözünün nuru Abbas almadı kam,
Bircə an olmadı rahat, ömürü oldu tamam.
Çox təsəssüf ki, pənah bürcünü Ay tərk elədi,
Möhənüt üz verdi seyid nəslinə bir nəhs axşam.*

Fatma xanım Kəminənin əsərlərinin bir hissəsini də fars dilində yazdığı qəzəllər təşkil edir. Onun qəzəllərini farscadan tərcümə edən M.Sultanov bildirib ki, Fatma xanım Kəminə fars bədii dilinə çox dərindən bələd olub. Bu sabəbdən də yaxıdıqı saqınanma və qəzəllərinin əksəriyyəti fars şairlərinin əsərlərindən üstündür.

Haqqı-ədaləti hər şeydən yüksəkdə görən, qəzavü-qədərin «bəxşis»-lərindən zərbələr alan, təmiz və saf məhəbbətin torənnümcüsü olan Fatma xanım Kəminə fələyin yandırıldığı qəm odunda dərdlənəndə yenə də mərdənəliyini saxlayaraq yazdı:

*Haqqı tap, düşməndən qorxma, Kəminə,
Başını uca tut, haqdır sənə, yar.*

Uzun illər dillər əzbəri olan şifahi xalq ədəbiyyatının nümunəsi kimi təqdim edilən bir qoşma var ki, məhz onun da müəllifi Fatma xanım Kəminədir:

*Ay ağalar, bir tərlanım uçubdur,
Sağ əlimdən sol əlimə alınca.
Onu tutan xeyrin-bəhrin görməsin,
Mən fəqirin naləsi var dañınca.*

Aparılan tədqiqatlar nəticəsində bəlli olur ki, Fatma xanım Kəminə öz dövründə çox böyük hörmət və izzət qazanıb. Həm yaradıcılığına, həm də şəxsiyyətinə görə çoxundan seçilən bu qarabağlı xanının şeirləri müasirlərini də heyrətə gətirib. Bu səbəbdən də hələ sağlığında ona həsr edilən çoxlu şeirlər, qəzəllər yazılıb. Xüsusiə də qadın şairlər Kəminəni özlərinə bir ustad, müəllim hesab ediblər. Ərdəbilli Mustafa xanın qızı Ziba xanım Ləli, Qəmər bəyim Şeyda (bu da qarabağlıdı, lakin yaradıcılığı tədqiq edilməyib) və başqaları şuşalı xanımı vəsət edən qəzəllər yazılıblar. 36 misradan ibarət olan bir mənzum məktubda Şaxis təxəllüslü bir şair öz müasiri Kəminə xanının kasıblara əltutan, böyük ürəyə sahib, insanpərvər olduğunu dilə gətirərək yazırıdı:

*Mehri-lütfin füqəranın başına sayə salıb,
Əzhəri-şəmsidi bu, mən necə inkar qılım?!*

Həqiqətən də yaxşı eməl sahibinin işini görmək də, onu etiraf etmək də bir böyüklükdür. Həm öz şeirlərini, həm də ona ithaf olunan bədii nümunələri oxuyanda bir daha yəqinləşdirirsən ki, Fatma xanım Kəminə həqiqətən də yarı haqq olan bir şəxsiyyət idi. Bu səbəbdən də yaşadığı dövrdə xalqı tərəfindən sevilib, hörmət və izzət qazanıb. Elə ona görə də Firidun bəy Köçərlinin təbirincə desək, dünyasını dəyişəndə külli-Qarabağ yasa batıb.

Respublika Əlyazmalar İnstitutunda Fatma xanım Kəminənin bəzi şeir və əlyazmaları mühafizə olunmaqdadır. Hətta bir sıra Qarabağ şairlərinə yazdığı məktublar, xüsusiə də nəzirələri var. Klassik irsimizin Şuşa qanadını dəqiqliklə araşdırıb, dürüst mənbələri müqayisə edərək Fatma xanım Kəminənin əsərlərinin latın qrafikasında oxuculara çatdırmaq çox gərəklidir. Azərbaycan ədəbiyyatının görkəmli simalarından olan Firidun bəy Köçərli əgər bu şuşalı xanımı Qarabağın üçüncü qadın şairi kimi dəyərləndiribsə, elə bu ilkinliyə də hörmət və ehtiramla yanaşmaq gərəkdir!